

1998-ci il mayın 2-də Respublika sarayında (indiki Heydər Əliyev Sarayı) dünya kinosunun 100 illiyi münasibətilə "Festivallar festivalı" keçirilirdi. Azərbaycanın tanınmış incəsənət xadimlərinin, kino işçilərinin qatıldığı bu tədbirdə ulu öndər Heydər Əliyev də iştirak edirdi. Həmşəki kimi o, maraqlı, məzmunlu çıxış etdi. "Bu gün biz bir kəşf etdik", - deyən Heydər Əliyev Azərbaycan kinosunun yaranma tarixindən danışarkən onun o vaxtadək məlum olan tarixdən daha əvvələ təsadüf etdiyini dedi: "Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun yüz ili tamam olur... 1916-ci ili başlangıç hesab edirdik... Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi o, Azərbaycanda da peyda olunmuşdur. Axi az-az ölkə tapılar ki, Avropada kino banilərinin kino yaratdıqları həmin vaxtdan bu ölkələrdə kino həqiqətən mövcud olmağa başlasın".

Dünya kinosunun tarixi isə 1895-ci il martin 22-dən başlayır. Parisdə Lui-Lümyer qardaşları bəşər tarixində ilk dəfə filmlərini nümayiş etdirdilər. Eksperiment uğurlu alındı. Dünyada ilk kinoteatrın əsas isə həmin il dekabrın 28-də qoyuldu. Belə ki, qardaşlar Parisdə Kaputsinov bulvarında "Qran kafe" zirzəmisinin "Hind salonu"nda öz filmlərinin ilk pullu seansını təşkil etdilər. Beləliklə, həmin tarix kinonun yaranması günü kimi bəşər tarixinə daxil oldu.

Onu da qeyd edək ki, Azərbaycanda ilk kinonun yaranması tarixi barədə mübahisələr illərlə səngiməyib. Tanınmış kinoşunas, həmin sahənin yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımkəzadənin ciddi axtarışları sayəsində mübahisələrə son qoyuldu. Bəlli oldu ki, fransızlardan sonra Şərqi aləmində, o cümlədən Zaqqafqaziya respublikaları arasında ilk kino məhz Azərbaycanda yaradılıb. A.Kazımkəzadə bununla bağlı deyirdi: "Lümyer qardaşlarının sinematoqrafi tamaşaçıları arasında böyük əks-səda doğdur, uğur qazandı. Adamlar "Qran kafe"yə dəstə-dəstə gəlib, bu qeyri-adi mənzərəyə maraqla tamaşa edirdilər... Qardaşlar "sinematoqraf"ın getdikcə populyarlaşdığını görüb, bir qrup fotoqrafa aparla işləmək qaydasını öyrətdilər, çəkilişlər aparmaq üçün onları dönyanın hər yerinə göndərdilər. Kinooperatör peşəsinin əsası belə qoyuldu. Bu operatorlar rastlarına çıxan maraqlı nə varsa hamısını ləntə alırlılar. Belə filmləri sonralar xronika adlandırdılar... Azərbaycana isə kino Zaqqafqaziya respublikaları içerisinde daha tez, 1896-ci ilin ortalarında gəlmışdır. O vaxtdan Bakıda xarici filmlər nümayiş etdirilər. İlk kino çekilişi isə Bakıda 1898-ci ilin may ayında aparılıb".

Bundan sonra kino tədricən inkişaf etməyə başlayıb. 30-cu illərdə Azərbaycan kinosunda üç böyük hadisə baş verdi. İlk olaraq kinomuzza səs gəldi. Kinematoqraflarımız

lanmışdır". 1965-ci ildə "Azərbaycanfilm" kinostudiyası yeni binaya köçəndən sonra filmlərin çəkilişi üçün hər cür şərait yaradıldı.

Kinomuz çətin inkişaf yolu keçmiş, kinematoqraflarımız sənət naminə olmazın əzab-əziyyətini çəkmişdilər. Ümummilli lider "Festivallar festivalı"ndakı çıxışında bununla bağlı demişdir: "Bilirəm ki, kinematoqraf əməyi çox mürəkkəb,

gözləyir. "Arşın mal alan", "Qubalı Fətəli xan" və "Robinzon Kruzo" bədii filmlərinin istehsal planı artıq təsdiq olunmuşdur".

Beləliklə, "Fətəli xan" filminin aqibəti (ən lazımlı kadrlar SSRİ Kinematoqraflar İttifaqının gösterişlə filmdən çıxarılmışdı) heç də yax-



Azərbaycan tamaşaçısı onun ürəyini fəth edən filmlər gözləyir

ilk dəfə animasiya kinosunu yaradılar. Bunun artdıncı dublyaj işini təşkil etdilər. 1935-ci ildə ilk səsli "Mavi dənizin sahilində" adlı kino çəkildi. Gənc dramaturq K.Mintsin qələmə aldığı ssenariyə quruluş vermək rejissor B.Barnetə və baş operator M.Kirilova tapşırılmışdı. Filmin rəssamı bakılı V.Aden idi. "Boris Barnetin həyatı və filmləri" kitabında "Mavi dənizin sahilində" filmi ilə bağlı yazılır: "Bu ssenari iki kinostudiyanın - "Mejrəbomfilm" və "Azərfilm"in birgə çəkilişi üçün nəzərdə tutulmuşdu. Birgə iş son dərəcə məhsuldar oldu. Film rus mühəndisi P.Tagerin sistemi üzrə səsləndirildi". Onu da deyək ki, bu filmin çəkiliş qrupuna Azərbaycan studiyasının nümayəndələri: ikinci rejissor Səməd Mərdanov (Mərdani), ikinci operator Mirzə Mustafayev, rejissor assistenti Məmməd Əlili də daxil idilər. Onlar da işlərinin öhdəsində layiqincə gəldilər.

"Azərbaycan Sovet Ensiklopediyası"nda oxuyuruq: "Azərbaycanda ilk multiplikasiya filmi 1936-ci ildə çəkilmişdir. Azərbaycan SSR-də multiplikasiya kinosunun müntəzəm istehsalına 1968-ci ildən baş-

ağırdır. Ümumiyyətlə, artistin əməyi ağır zəhmətdir... Mən şadam ki, Azərbaycan kinosu mövcud olduğu dövr ərzində geniş inkişaf etmişdir... Bu gün siz Azərbaycan kinosu xronikasının tarixində bəzi kadrları göstərəndə də açığını desəm, mən bir daha və bir daha sevindim... Məsələ təkcə bunda deyildir ki, mən bu gün Azərbaycan kinosunun yüz yaşı olduğuna görə sevinirəm, ondadır ki, çoxlu, ləp çox yaxşı filmlər yaradılıbdır..."

Faşizmə qarşı 1941-1945-ci illər mühəribəsi başa çatdıqdan sonra sovet ölkəsi dinc həyata qayıdı, böyük quruculuq işləri vüsət aldı. Eyni zamanda ölkənin bütün kinostudiyaları işlərini yenidən qurmağa başladılar. Mühəribə illərində olduğunu kimi, mühəribədən sonra da kinoplyonka qılıqlı üzündən bədii filmlər deyil, - əsasən az da olsa sənədli filmlər çəkiliirdi. 1942-ci ildə görkəmli sənətkar, novator şair, bacarıqlı təşkilatçı Rəsul Rza kinostudiya direktor təyin olunduqdan sonra işlər bir qədər canlandı. 1943-cü ilin oktyabrında Bakı kinostudiyasında keçirilən müşavirədə o demişdi: "Irəlidə bizi böyük işlər

şı olmasa da "Arşın mal alan" filmi dünyada tanındı, Azərbaycan mədəniyyətinə uğur gətirdi. Sonralar Azərbaycan kinematoqrafları "O olmasın, bu olsun", "Onun böyük ürəyi", "Ögey ana", "Böyük dayaq", "Ulduzlar sönmür", "Dəli Kür", "Axırıncı aşırım", "Əhməd haradadır", "Ulduz", "Görüş" və s. bu kimi ekran əsərlərini ərsəyə gətirdilər. Müstəqillik dövründə də bəzi maraqlı ekran əsərləri yaradıldı. "Dolu", "Qala" və s. filmlərdə də "Fətəli xan" filmindəki kimi dövrün ictimaiyyəsi hadisələri, Azərbaycan həqiqətləri əks olunur.

Vətən mühəribəsində erməni faşizmi üzərində tarixi qələbə qazanmışıq. Bu haqlı savaşda xalqımız öz və arxa cəbhədə fədakarlıqlar göstərib, minlərlə şəhidimiz, milli qəhrəmanlarımız var. Bütün bu məsələlər isə yeni-yeni ekran əsərlərinin mövzusudur. Azərbaycan tamaşaçısı onun ürəyini fəth edən, seyr etdikcə təkrar-təkrar baxmaq istədiyi filmlər gözləyir. Axi, bizim dünyaya deyəcək sözümüz, nümayiş etdirəcək uğurlarımız çoxdur...

Zümrüd QURBANQIZI,
"Respublika".